

Şəxsiyyətin inkişafı haqqında elmdir

Təhsilin nəzəri-metodoloji əsaslarını tədqiq edən pedaqogika bir elm kimi tədqiqat obyekti olan insanın (oxu: şagirdin) təlim-tərbiyəsinin cəmiyyətin inkişaf səviyyəsinə uyğun həyata keçirilməsi üçün daim axtarışlar aparır. Dövrümüz təhsil islahatları ilə əlamətdarlıdır. Yeni pedaqoji təfəkkürün yaranması bir tərəfdən təhsilin inkişafı, digər tərəfdən yeni müəllim kadrlarının hazırlanması baxımdan mühüm əhəmiyyət kəsb edən pedaqogikanın öz məzmununu daha da təkmilləşdirməsini tələb edir. Pedaqoq alımlar problemi prizmanın bu bucağı axarında mənalandırır və pedaqogika fənni üzrə yeni-yeni dərslik və dərs vəsaitləri hazırlayaraq, cəmiyyətin inkişafında nəhayətsiz rol oynayan təhsilin nəzəri-metodoloji əsaslarını ən son pedaqoji tədqiqatların nəticələri ilə daha da zənginləşdirirlər. Bu baxımdan, bu günlərdə oxuculara təqdim edilən, professor Məcid İsmixanovun və professor Həsən Bayramovun birgə hazırladıqları “Pedaqogika” dərs vəsaiti yeni məzmunu ilə fərqlənir.



Hikmət ƏLİZADƏ,
pedaqoji elmlər doktoru, BDU-nun professoru

Pedaqogika yeni pedaqoji təfəkkür müstəvisində

Müsasir dövrde pedaqogika yeni pedaqoji təfəkkür müstəvisində inkişaf edir. Müəlliflər dərs vəsaitində pedaqoji reallıqlara bu istiqamətdən yanaşaraq insanın şəxsiyyət kimi formallaşmasının qanuna uyğunluqlarının və səmərəli yollarının aşkarla çıxarılmasını pedaqogikanın mövzusu kimi dəyərləndirirlər. Pedaqoji problemlərin həllində pedaqogikanın mövzusunun necə qoyulması mühüm metodoloji əhəmiyyət kəsb edir. Vaxtıla pedaqogika öz məzmununu insani yeni biliklərlə silahlandırmaq üzərində qurdu. Belə bir dövrde təlim prosesində insanın (oxu: şagirdin) taleyi subyekt-obyektlə münasibətləri çörçivəsində həll olunurdu. Müsasir təhsil konsepsiyalarında şəxsiyyətin inkişafı prioritətdir. Bu baxımdan, dərs vəsaitinin müəlliflərinin pedaqogikanın mövzusunu şəxsiyyətin formallaşması kontekstində dəyərləndirməsi bir tərəfdən yeni pedaqoji təfəkkürün tələbləri, digər tərəfdən şəxsiyyətin inkişaf yollarının müsasir təhsil konsepsiyaları müstəvisində axtarılması baxımdan xüsusü önem daşıyır və dərs vəsaitində pedaqoji metodologiyasının tələbləri baxımından izah etmişlər. Pedaqoji tədqiqatlar və onun metodları bölməsində tədqiqatın metodologiyası məsələsinin mahiyyətini “tədqiqat zamanı rehbər tutulan metodoloji prinsiplərin məcmusu” kimi dəyərləndirən müəlliflər didaktik yanaşma, fəaliyyət, sistemlilik və şəxsiyyət prinsiplərini irəli sürmüsələr. Məsələni belə qoymaqla, müəlliflər, tədqiqat metodlarını şəxsiyyəti sistemli şəkildə, telim-tərbiyə prosesində, fəaliyyətdə öyrənmənin zəruriliyini açıqlayırlar. Bu yanaşma müsasir təhsil konsepsiyaları baxımından mühüm metodoloji əhəmiyyət kəsb edir. Şəxsiyyətin inkişaf etdirilməsi üçün onun öyrənilməsi mühümdür. Tədqiqat metodlarını bu istiqamətdən dəyərləndirən müəlliflər, daha sonra tədqiqat metodikasının mərhələlərini açıqlayır və tədqiqatın metodlarının “empirik”, “nəzəri”, “empirik-nəzəri” və “riyazi, statistik, sosioloji” olmaqla dörd qrupunu ayırd etmişlər. Müəlliflərin təqdimatında təklif edilən tədqiqat metodları şəxsiyyətin öyrənilməsi baxımdan adekvatdır.

zəruri məlumatlar verməklə yanaşı, pedaqoji tədqiqatlar və onun metodlarını da müasir tədqiqat metodologiyasının tələbləri baxımından izah etmişlər. Pedaqoji tədqiqatlar və onun metodları bölməsində tədqiqatın metodologiyası məsələsinin mahiyyətini “tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu” kimi dəyərləndirən müəlliflər didaktik yanaşma, fəaliyyət, sistemlilik və şəxsiyyət prinsiplərini irəli sürmüsələr. Məsələni belə qoymaqla, müəlliflər, tədqiqat metodlarını şəxsiyyəti sistemli şəkildə, təlim-tərbiyə prosesində, fəaliyyətdə öyrənmənin zərurılıyını açıqlayırlar. Bu yanaşma müasir təhsil konsepsiyaları baxımından mühüm metodoloji əhəmiyyət kəsb edir. Şəxsiyyətin inkişaf etdirilməsi üçün onun öyrənilməsi mühümdür. Tədqiqat metodlarını bu istiqamətdən dəyərləndirən müəlliflər, daha sonra tədqiqat metodikasının mərhələlərini açıqlayır və tədqiqat

Bəzən elə düşünürlər ki, tədqiqat metodları ancaq tədqiqatçılar üçün zəruridir. Belə düşünənlər unudurlar ki, hər bir müəllim tədqiqatçı olmalı, öz şagirdini öyrənmək və inkişaf etdirmək üçün bu metodlardan istifadə etməlidir. Şagirdin səviyyətini kimin inkişafı baxı-

hə yaradı pedaqoqikanın kateqoriyalar blokuna "şəxsiyyətin inkişafı" anlayışını daxil etmişlər. Müəlliflərin bu təqdimatında pedaqogikanın anlayışlar bloku özəmətli görünür.

Pedaqogikanın nəzəri-metodoloji məsələlərinə həsr olunmuş I hissədə müəlliflər pedaqoqikanın

qında zoruri məlumatlar vermişlər. Fikrimizcə, yeni hazırlanın müəllim kadrlarının təhsilin zəngin tarixi ilə tanış olması zoruri əhəmiyyət kəsb edir. Təhsilin tarixi təhsilin müasir nəzəriyyəsi və təcrübəsinin özəyini təşkil edir.

Şəxsiyyətin inkişafı
pedaqoji vəzifə kimi

Şexsiyyetin inkişafı ve təbiiyəsi məsələləri bütün dövrlərdə pedaqogikanın tədqiq etdiyi problemlərin episentrində olmuşdur. Amma inkişaf anlayışının məzmununun necə dərk edilməsindən asılı olaraq, məsələyə yanaşma tərzi həmişə öz müxtəlifliyi ilə fərqlənmişdir. Lakin “təlim prosesində şagird hətta yalnız bilik əldə edəndə belə inkişaf edir” müddəəsi bu gün artıq pedaqoçı aksioma kimi qəbul edilir. Bu inkişaf şagirdin fərdi-psixoloji keyfiyyətlərindən asılı olur. Amma şagirdin fərdi-psixoloji keyfiyyətlərini inkişaf etdirməklə onun daha çox bilik əldə etməsinə nail olmaq mümkündür. Psixoloji tədqiqatlara əsaslanan müasir təhsil konsepsiyalarında məsələyə bu istiqamətdən yanaşılır. Müəlliflər dərs vəsaitində bu yanaşmaya uyğun olaraq, bioloji, səsioloji, biosəsioloji inkişaf konsepsialarını rehbər tutaraq, şexsiyyət və şexsiyyətin inkişafı anlayışını izah edirlər. Bu zaman insanın zehni, psixi, mənəvi, əmək, fiziki və s. inkişafını öne çəkir, inkişafadair baxışları və nəzəriyyələri təhlil edir, şexsiyyətin inkişafında irsiyyətin, mühitin, təbiiyənin əhəmiyyətini açıqlayır və şexsiyyətin inkişafı prosesində insanın şexsi fəallığının mühüm rol oynadığını vurgulayırlar.

Səxsiyyətin inkişafı ömür boyu davam edir. Müxtəlif yaş dövrlərində bu inkişaf özünəməxsusluqları ilə fərqlənir. Məsələyə bu kontekstdən yanaşan müəlliflər səxsiyyətin inkişafının yaş dövrlərinin xüsusiyyətlərini bu bölmədə açıqlayırlar. Dərs vəsaiti ali təhsilin bakalavriat seviyyəsində müəllimlik ixtisası üzrə hazırlanın tələbələr üçün nəzərdə tutulduğuna görə onlar məktəb, yeniyetmə və erkən gənclik yaşıının xüsusiyyətlərinin izahına üstünlük vermişlər.

Pedaqoji proses, onun səciyyəvi cəhətləri, texnologiyası və yenilənməsi bölümündə də müəlliflər şəxsiyyətin inkişafı məsələsinə önəm vermişlər. Bu, onların peda-qoji prosesi “tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin məcmusu” kimi dəyərləndir-məsi fikrində aydın görünür və on-lar pedaqoji proses haqqında məsə-lələri pedaqoji prosesin səciyyəvi cəhətləri, pedaqoji prosesin mər-hələləri və texnologiyaları, peda-qoji sistemin yeniləsməsi (innova-

Müəllim pedaqoji prosesinin aparıcı qüvvəsidir. Pedaqoji prosesin uğurları da, uğursuzluqları da onun fealiyyətinin nəticəsi kimi dəyərləndirilir. Pedaqoji təcrübədə həmisi qabaqcıl müəllimlərlə ya-naşı adı müəllimlər də olub. Bu, təbiidir. Adı müəllimlər təcrübə topladıqca, yeniliklərə açıq olub, onları öz təcrübəsində aprobasiya edə-edə qabaqcıl müəllimə çevrilə bilirlər. Lakin onlara bunun yoluunu göstərmək lazımdır.

Müasir təhsil konsepsiyaları bu gün müəllimlərin “çıyinlərinə” da-ha ağır “yük” qoyub. Əgər əvvəller bilik vermek müəllimin əsas vəzi-fəsi idise, müasir dövrdə o şəxsiyəti inkişaf etdirməlidir. Bu, çətin, mürəkkəb, xalq üçün, onun inkişa-fi üçün taleyklü vəzifədir. Müəllimlər bunu bilməlidirlər, indi on-ların təlim-tərbiyə funksiyaları yе-ni məzmun kəsb edir. Dərs vəsaiti-nin müəllifləri məsələyə bu kon-tekstdən yanaşaraq, müəllimin tərbiyəedici, stimullaşdırıcı, idarəet-mə funksiyaları ilə yanaşı inkişafetdirici funksiyasına xüsusi diq-qət yetirirlər. Müəllimin inkişafet-dirici funksiyasının ayrdılılması onun qabiliyyətlərinə yenidən ba-xılmasını tələb edir. Bu baxımdan, müəlliflər haqlı olaraq müəllimin akademik, didaktik, konstruktiv, təşkilatçılıq qabiliyyətləri ilə yana-şı, sağirdin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən per-septiv, suqqestiv (tolqinedici), ün-siyyət (kommunikativ) qabiliyyətlərini ayrdı edirlər. Sonrakı hissə-lərdə bu yanaşma inkişaf etdirilir, pedaqoji ünsiyyət məsələləri diq-qət mərkəzinə gətirilir, müəllimin pedaqoji üslubları açıqlanır, de-mokratik üslub əməkdaşlığı əsas-lanan üslub kimi mənalandırılır. Müəllimin şəxsi keyfiyyətləri, pe-daqoji ustalığı, etik davranış qayda-ları şəxsiyyətin inkişafı kontekst-in-dən təhlil edilir.

Didaktikanın inkışafetdirici funksiyası

Hələ qədim dövrlərdə, ilk məktəblər yarananda, ilk müəllimlər biliyi şagirdə ötürməyin yollarını axtarıb tapanda didaktika özünün praktik təcəssümünü tapmağa başlayıb. Amma bu, həqiqətdir ki, qədim dövrlərdən etibarən, məktəbin pedaqoji təcrübəsi mütəfəkkirlərin, maarifpərvər insanların, təcrübəli müəllimlərin didaktik fikirləri ilə zənginləşib, cilalamb, təkmilləşib. Bu fikirlər bir tərafından didaktika-

Bu hukmetin teknik ve teknolojik gelişimini
nin bir elm kimi formalaması, di-
ğer terefedən didaktik təfəkkürün
təşəkkül tapması üçün nəzəri-me-
todoloji baza rolu oynayıb. Müel-
limlər öz təcrübələrində bu fikir-
lərdən yararlanıblar.

cindən keçən bu fikirlər məzmunu etibarı ilə həm öyrədici, həm tərbiyədici, həm də inkişafedici xarakter daşımışdır. Təhsile yanaşmadan asılı olaraq, bu funksiyalar bu və digər formada qabaqcıl müəllimlərin təcrübəsində öz təcəssümünü tapmışdı. Didaktika isə bir elm ki mi Y.A.Komenskinin sistemli təhsil nəzəriyyəsinin müstəvisində yaranmışdı. Savadsızlığın ləğvində istiqamətlənən, hamiya hər şeyi öyrətmək fəlsəfəsinə əsaslanan bu “Didaktika” öyrədici ve tərbiyədici funksiyalara daha böyük önəm vermişdi. Dövrün tələblər çərçivəsində özünü obrazlı desək rahat hiss edən “Komenski didaktikası” XX əsrin ortalarında yenilənməyə ehtiyac duydu. Bu ehtiyad “Didaktika”nın inkişafetdiric funksiya qanadlarında pərvazlanmasına rəvac verdi. Müəlliflə “Didaktika”nın mahiyyətini bu istiqamətdə dəyərləndirməyə nail olmuşlar. Onlar fəal və interaktiv təlim metodlarının izahına geniş yer verərək, haqlı olaraq, onları əqli inkişafın əsas vasitəsi kimi də-

yörıldirmişlər. Maraqlıdır ki, onlar bu əzəmətli vəzifənin yerinə yetirilməsi baxımından təlim texnologiyalarının əhəmiyyətinə xüsuslu önəm vermiş və bu məqsəddən çıxış edərək, dərs vəsaitində ənənəvi, programlaşdırılmış, problemləri, fəal, oyun, distant, kompüter və tədqiqat xarakterli, modul təlim texnologiyaları haqqında oxucuya zəruri məlumat vermişlər.

Təlimin təşkili formalarının da müəlliflər tərəfindən inkişafetdiric xarakterinin açıqlanması maraq doğurur. Əvvəlcə təlimin təşkili formalarının tarixinə ekskurs edilir fərdi, sınıf-dörs, qarşılıqlı, standart Dalton-plan, laborator-briqada Tramp planı, dərəcələrə bölünmə-yən siniflər, yüksəlnmə və b. təlim formaları haqqında etraflı məlumatlar verən müəlliflər dörsin tip-lərini və mərhələlərini ayırd edir, sonra onları fəal (interaktiv) təlim texnologiyaları baxımından ayrı-ayrılıqda təhlil edirlər. Bu yanaşma onların dörsin inkişafetdirici xarakterini açması üçün geniş imkan vermişdir. Maraqlıdır ki, izah edilən məsələlərin praktik xarakter daşımasının əhəmiyyətini yüksək qiymətləndirən müəlliflər ayrı-ayrı dörs tiplerinin mərhələlərini inkişafetdirici təlim prizmasından isah etmişlər. Dörs vəsaitində təlim nəticələrinin qiymətləndirilməsi da müasir təlim konsepsiyalarının tələbləri çərçivəsində təhlil olunur.

Tərbiyədici funksiyalar inkişafetdirici xarakteri

Fœl telim keçen œsrin 60-cı illerinde B.Blumun tœlim mœqsedleri taksonomiyası ile aktuallaşdırılmış ve tœlimin inkişafetdirici funksiyası

taksonomiyası məktəbin tərbiyə institutu kimi önəmli funksiyası olan tərbiyədici funksiyanın arxa plana keçməsini şərtləndirdi. Koqnitiv xarakter daşıyan bu taksonomiyada yalnız eqli inkişaf öne çəkilir. Halbuki, şəxsiyyətin inkişafını təkcə intellektual inkişafla məhdudlaşdırmaq olmaz. XX əsrin sonlarında böyük Azərbaycan ali-mi Əbdül Əlizadənin üç tərkibli təlim məqsədləri taksonomiyası (təhsil - inkişaf - mədəniyyət) pedaqoji ictimaiyyətə təqdim edildi. Bu taksonomiya şəxsiyyətin hərtərəfli inkişafına istiqamətlənir. Təhsil, inkişaf və mədəniyyət bu taksonomiyada bir-biri ilə qarşılıqlı əlaqədə olan paradigmalar kimi pedaqoji prosesin, obrazlı de-sək, onurğa sütunu kimi mənalandırılır. Müəlliflər dərs vəsaitində tərbiyə məsələlərini bu kontekst-dən dəyərləndirir, tərbiyə şagirddə təkcə mənəvi keyfiyyətlərin for-malaşması kimi deyil, şəxsiyyətin formallaşması və inkişafi kontekstindən təqdim edilir. Dərs vəsai-tində tərbiyə prosesinin xüsusiyyətləri və mərhələləri, tərbiyənin məqsəd və məzmunu, qanuna uyğunluqları, prinsipləri, metodları da bu istiqamətdə açıqlanır.

Təbi ki, məktəbdə tərbiyə işləri sinif rəhbəri tərəfindən sinif-dən xaric və məktəbdən kənar tərbiyə işlərinin təşkili vasitəsi ilə yaradılmış tərbiyəcədi mühitdə həyata keçirilir. Məsələyə bu istiqamətdən yanaşan müəlliflər sinif rəhbərinin vəzifələrini, işinin məzmunu və onun planlaşdırmasını, sinif-dən xaric və məktəbdən kənar işlərin forma və metodlarını açıqlayırlar. Tərbiyə işinin həyata keçirilməsi üçün, ilk növbədə, sinifdə tərbiyəcədi mühitin formalşaması zəruridir. Bu müddəə bu gün artıq pedaqoji aksiomaya çevrilib. Sinifdə tərbiyəcədi mühitin yaranması sinif kollektivinin formalşmasından asılıdır. Müəlliflər bu məqsədlə sinif kollektivinin formalşaması məsələlərinə dərs vəsaitində geniş yer vermiş, kollektivin funksiyalarını, inkişaf mərhələlərini, kollektivdə özüñüidarənin təşkili məsələlərini müasir dövrün tələbləri çərçivəsində izah etmişlər və on əsası kollektivi şagird şəxsiyyətinin inkişafına təsir edən qüvvə kimliyi qiymətləndirmişlər. Bu yolla fərdin şəxsiyyətə çevrilməsində kollektivin qüdrətini göstərə bilmişlər.

Tərbiyə işlərini yalnız məktəbdə həyata keçirməklə yüksək səmərə əldə etmək inandırıcı görünmür. Müəlliflər bu mənətiqə əsaslanaraq, məktəb, ailə və ictimaiyyətin birgə işinin həyata keçirilməsini şəxsiyyətin inkişafı kontekstində pedaqoji səmərəlliliyin əldə olunması yolu kimi mənalandıraraq, onların birləşdirilməsini formalarını, sinifdən xaric və məktəbdən kənar tərbiyə işlərinin mözmu-nunu açıqlaya bilmmişlər.

Şəxsiyyətin inkişafı kontekstində açıqlaya bilmışlar.

Dərs vəsaitinin məziiyyətləri çoxdur. Müəlliflər - professor Məcid İsmixanov və professor Həsən Bayramov pedaqoji məsələləri şəxsiyyətin inkişafı istiqamətində həll etməyə çalışmış və öz məqsədlərinə nail olmuşlar. Bu, onların pedaqoji məsələləri müasir təlim konsepsiyaları axarında izah etmələrinə imkan yaratmışdı. İnanırıq ki, dərs vəsaiti təyinatına uyğun olaraq ali məktəblərdə zamanın çağrışlarına cavab verə bilən yüksəkxitəslə müəllim kadrlarının hazırlanması işində mühüm əhəmiyyət kəsb edəcəkdir.